

ÖMÜRLƏRƏ GƏRƏK ÖMÜR



*Ömrünün 90 ilini xırdalasa da,
həyat eşqi bitib-tükənməyən,
şəffaf, çağlayan bir bulağın bənzəyir onun ömür yolu. Cəmisi 4
yaşına kimi atalı-analı xoşbəxt,
qayğısız ömür yaşasa da, sonra
1937-ci ilin qara küləyi bir çox ailələr kimi onların da ailəsi üzərindən əsib. El-obada adı, səxavəti,
vari-dövleti ilə tanınan atası Rza kişi və dayısı Teyyub Mustafayev qolçomaq adı ilə sürgün edilib, bir daha geri qayıtmayıb.
Bundan sonra ailənin 5 övladı - 2 oğul və 3 qız uşaqlarının qara günləri başlayıb, bütün qayğı Leylan ananın üzərinə düşüb.
Gözləri yolda, əri Rza və qardaşı Teyyubun arxasında qalan Leylan ananın bir əli od, bir əli su olub. Yetim qalan övladlarını zamanın sərt, amansız gərdişindən qorumağa çalışıb, onları atasızlıq xüffətindən, acliqdan, səfəlatdən saxlaya bilib...*

Adil Kərimovun oxucuların ixtiyarına verdiyi üçüncü kitab belə adlanır: "Qayıt, ömür, qayıt, bir də yaşayaq" ("Elm və təhsil" nəşriyyatı, 2015). Bu kitab əsl həyat məktəbidir, müəllifin keçdiyi həyat yolunun salnaməsidir. Bu kitab bir çox keyfiyyət və məziyyətlərin təcəssümü ilə seçilən əsl Azərbaycan ailəsinin monolit birliyini, məhəbbətini, əxlaqını, torpağı, vətəne bağılılığını özündə eks etdirir ki, bu da gənc ailələr üçün bir örnəkdir.

Müəllif kitabın birinci hissəsində Qərbi Azərbaycanla bağlı tədqiqatçıların diqqətini çəkəcək bir neçə neslin şəcərəsini verib. Bu hissədə maraq doğuran cəhətlərdən biri de hər neslin malik olduğu tayfalar barədə də söhbət açılmasıdır. Zəngi-

basar rayonunun Mehmandar kəndindəki "Nəbiuşağı" tayfasının çar ordusunda xidmət göstəren İsa bəy Mehmandarovla qohumluq elaqələri bu baxımdan maraq doğurur. Bu faktı da bir tədqiqatın süjeti həsab etmək olar. Tarixdən məlumdur ki, Azərbaycan Demokratik Respublikasının Müdafiə naziri general S.Mehmandarov və çar ordusunda xidmət edən Mehmandarov soyadlı digər hərbiçilər də olub...

Adil Kərimov bir ziyali kimi respublika metbuatında da fəallıq göstərir. Kitabın 3-cü fəslinde onun ayrı-ayrı qəzet və jurnallarda dərc olunmuş məqalələri və şeirləri yer tutur.

Qeyd edim ki, müəllifin vətən nisgili, yurd həsrəti kitabdakı müxtəlif janrlı bədii yazınlarda çox qabarlıq hiss olunur. Müəllifin yaşamaq, yaratmaq, gəncləşmək eşqi güclü, həyat eşqi tükənməzdir: "Yaşamaq istərəm, əgər qoysalar; Dönmər körpəliyə, uşaq çağına. Dolanam anamın sol və sağına. Yaşamaq istərəm əgər qoysalar." Duyulduğu kimi, burada A.Kərimovun ana həsrəti, ana sevgisi həyat sevgisi ilə qovuşur.

Kitabın 2-ci hissəsində müəllifin xatirələri, yaxın və doğmalara həsr etdiyi şeirlər yer almışdır. Axi o əsl valideyn kimi, həm də əsl babadır. İlk nəvəsi Şəfaya yazdığı "Ay Şəfa" şeiri baba və nəvə məhəbbətinin ictimai-mənəvi təzahürüdür. "Fidanın bir günlük işi" şeiri də həmçinin, onu Azərbaycan uşaq ədəbiyyatının bir nümunəsi kimi təqdir etmək mümkündür.

Kitabın 3-cü hissəsi müəllifin narahatlığını, nigarançılığını ifadə edən, düşmən tapdağında qalan vətəni Qərbi Azərbaycan mövzusundadır. Odur ki, həmin hissə "Qürbətdə qalan vətən" adlanır. "A dostlar, vətənə getməyim gəlir", "Ötən günlər", "Vətənə apar mən", "Məzar daşları" və s. bu kimi şeirlər Adil Kərimov dünyasının iztirablarını özündə yaşıdır. Ele kitabın adı olan "Qayıt, ömür, qayıt, bir də yaşayaq" şeirinin də mövzusu həm həyat eşqi, həm də vətən nisgilinin təzahürüdür: "Yaxşı duymaq üçün qoca dönyəni; Qayıt, ömür, qayıt, bir də yaşayaq. Gəl axtaraq keçən gözəl günləri; Qayıt, ömür, qayıt, bir də yaşayaq. İtmişəm mən, daimi, atamı; Vətənim, göldə üzən sonami. Nigaran ömrümüz çatsın

sonamı? Qayıt, ömür, qayıt, bir də yaşayaq..."

Bu şeirdə həm vətən həsrəti, eloba yanışı, nigarançılığı, həm də uşaqkən ata və yaxın qohum itkisi ifadə olunur. Yağı düşmənə qarşı intiqam hissi aşilanır. Ən böyük dərdimiz olan param-parça torpaqlarımızı geri qaytarmaq hissi, arzusu ilə yenidən həyata qayıtmak, nigarançılıqdan qurtarmaq hissi ifadə olunur bu şeirdə. "Bir ovuc torpaq" şeiri isə müəllifin vətən torpağına qəlbən bağlılığının təzahürüdür:

*Bir ovuc götürüb mənə torpağından,
Dedim övladlara mən ölen zaman,
Tökün gözlərimə mən ölen zaman,
Tökün gözlərimə həmin torpaqdan.*

Kitabın 4-cü hissəsi "Qocalıq və dünyyanın vəfəsi" adlanır. Bu hissədə müəllifin dünyyanın vəfəsizliyinə, qocalığına həsr edilmiş şeirləri əsas yer tutur. Əger "Qocalar" şeirində "Xətrinə dəyməyin siz qocaların!" deyirsə, qoca dünyaya xitäbən "Yaman bağlanmışdım bu dünyaya mən; Sən demə bu dünya bir röya imiş", - fikrini etiraf etməyə məcbur olsa da, müəllif, "Demək, bu dünyada yaşayıram mən" şeirində həmin fikri başqa istiqamətdən: yaxşılıq etməklə, xeyirxah işlər görməklə, insan dünyasını dəyişə də, yaşadığının, həmişə anı-laçagini oxuculara çatdırır: "Kimsənin dadına mən çatıramsa; Demək, bu dünyada yaşayıram mən. Yanan ürəklərə su atıramsa; Demək, bu dünyada yaşayıram mən. Gedərkən sözlərim qalsa dünyada; Əger malik olsam mən yaxşı ada. Məni hərdən dostlar salarsa yada; Demək bu dünyada yaşayıram mən".

Kitabın bu bölməsindəki vətən həsrəti, nigarançılıq hissi ilə bağlı şeirlər də oxucularda doğma vətənə məhəbbət duyğusunu, yenə o torpaqlara qayıtmak eşqi aşilanır. Düşməndən qisas alana, yağı tapdağında qalan torpaqları qaytarana kimi Allahdan ömür istenilir. Vətəni sevmək, ona ürəkdən bağlanmaq məhz bu kontekstdə təşviq olunur.

Zənnimcə, bu kitabı oxuyan hər kəs özü üçün çox şey əzx edəcək. Ümid edirik ki, oxuculara təqdim olunan "Qayıt, ömür, qayıt, bir də yaşayaq" kitabı oxucuların rəğbəti-ni qazanacaqdır.

Teyyub MƏMMƏDLİ,
"Azərbaycan ekologiyası"
qəzətinin baş redaktoru.